

BALKAN YARIMADASINDA BƏKTAŞİLİYİN YAYILMASI VƏ BƏKTAŞİ TƏKYƏLƏRİ

*Emin ORUCOV,
AMEA-nın Fəlsəfə İnstitutunun dissertantı,
eminorucov@ait.edu.az*

Xülasə. Məqalədə bəktasılıyin Balkan yarımadasında yayılması müxtəlif ölkələrin nümunəsində tədqiq edilmişdir. İlk olaraq, bəktasılıyin yayılma səbəbləri araşdırılmış, bu barədə bəzi alimlərin fərziyyələrinə toxunulmuş, həmçinin bəktasılıyin müxtəlif coğrafi məkanlarda yayılmasının fərqli təzahür formalarından bəhs edilmişdir. Məqalədə bəktasılıyin yayılmasında müstəsnə rol oynayan Balkan yarımadası ölkələri haqqında da məlumat verilmişdir. Belə ki, Bosniya və Herseqovina, Serbiya, Kosova, Makedoniya, Albaniya, Bolqarıstan, Ruminiya, Yunanistan kimi ölkələrdə bəktasılık tarixi müzakirə obyektinə çevrilmişdir. Məqalədə, həmçinin bəktasılıyin yayılmasında rol oynamış təkyələrin qurucuları olan şəxsiyyətlər haqqında da məlumatlar qeyd olunmuş, bəktasılıyin Balkanlarda yayılması və tənəzzülü səbəbləri göstərilmişdir. Bəktasılıyin Balkanlarda yayılması və tənəzzüllündə Osmanlı dövlətinin rolü da məqalədə tədqiq edilmişdir.

AÇAR SÖZLƏR: Balkan yarımadası, din, bəktasılık, təkyə, yeniçəri, Osmanlı.

Эмин Оруджев

РАСПРОСТРАНЕНИЕ БЕКТАШИЙСТВА НА БАЛКАНСКОМ ПОЛУОСТРОВЕ И ТЕККЕ БЕКТАШИ

Резюме. Г9 С начала исследованы причины распространения бекташийства, упомянуты предположения некоторых ученых по этому вопросу, а также рассказано о различных формах проявления распространения бекташийства в разных географических пространствах. В статье также дана информация о странах Балканского полуострова, сыгравших исключительную роль в распространении бекташийства. Так, в таких странах, как Босния и Герцеговина, Сербия, Косова, Македония, Албания, Болгария, Румыния, Греция, бекташийство превратилось в исторический объект обсуждений. В статье также предоставлена информация о личностях-создателях текке, сыгравших роль в распространении бекташийства, указаны причины распространения и упадка бекташийства на Балканах. Здесь изучена роль Османского государства в распространении и упадке бекташийства на Балканах.

КЛЮЧЕВЫЕ СЛОВА: Балканский полуостров, религия, бекташийство, текке, янычары, Османская.

Emin Orujov

THE SPREAD OF BEKTASHISM IN THE BALKAN PENINSULA AND BEKTASHI TEKES

Summary. In the article, the spread of Bektashism in the Balkan Peninsula was studied on the example of different countries. First, the reasons for the spread of Bektashism were investigated, the assumptions of some scientists were touched upon, and the different manifestations of the spread of Bektashism in different geographical areas were discussed. The article also provides information about the countries of the Balkan Peninsula, which played an exceptional role in the spread of Bektashism. Thus, in countries such as Bosnia and Herzegovina, Serbia, Kosovo, Macedonia, Albania, Bulgaria, Romania, Greece, Bektashism became an object of historical discussion. The article also mentions information about the personalities which were the founders of tekkes, who played a role in the spread of Bektashism, and the reasons for the spread and fall of Bektashism in the Balkans. The role of the Ottoman state in the spread and fall of Bektashism in the Balkans was studied in the article.

KEY WORDS: the Balkan Peninsula, religion, Bektashism, tekke, janissary, Ottoman.

Giriş. Balkan yarımadası müxtəlif din, dil və mədəniyyətlərə mənsub olan xalqların yaşadığı bölgədir. Bu xalqlar ümumən xristian olsalar da, türklərin bu torpaqlara gəlmələri səbəbindən İslam dini ilə tanış olmuşlar.

Tarixi mənbələrdə bəktasiliyin Avropaya yayılması ilə bağlı müəyyən fikirlər mövcuddur. Ümumi görüş isə ondan ibarətdir ki, bu təriqət Balkan yarımadasına gələn ilk müsəlman xalq - türklər vasitəsilə yayılmışdır. Türklerin İslam dinini qəbul etməmişdən əvvəl də bu ərazilərə gəlmələri mənbələrdə qeyd olunur.

Osmanlıların Balkan yarımadasına gəlisi 1354-cü ilə təsadüf edir. Həmin dövrdə Albaniyada feodal ailələr öz hakimiyyətlərini əldə saxlamaqdan ötrü xalqa zülm edir, onlara işgəncə verirdilər. İztirab içində yaşayan xalq bu səbəbdən osmanlılara xilaskar kimi baxırdı. Osmanlıların Balkan yarımadasına gəlmələrindən narahat olan venesiyalılar onlarla məharibə etsələr də, osmanlılar məharibədə qalib gəlmış və Albaniyanı ələ keçirmişlər. XVI əsrin sonu-XVII əsin əvvəllərində etibarən İslam dininin bu regionda yayılması sistemli şəkildə aparılmışdır.

Osmanlılar Avropaya gəlməzdən əvvəl dərvişlərin boş yerlər taparaq, bu ərazilərə yerleşmələri nəticəsində təkyə və zaviyələr inşa etmələri bəktasiliyin Avropada yayılması ilə nəticələnmişdir. "Təkyə" fars mənşəli söz olub, "dayanacaq yer" mənasını ifadə edir. Dərvişlərin ibadətlə məşğul olduqları, xüsusi dini ayınların icra edildiyi yer kimi də bilinir. Kiçik təkyələr zaviyə, böyük təkyələr isə xanəgah adlandırılır [1, s.707].

Bəktasiliyin Avropada yayılma səbəblərindən biri də yeniçərilərin bu təriqətlə əlaqəsidir. Belə ki, yeniçərilər bəktası ocağına bağlı idilər. Onların getdiyi hər yerdə bəktasiliyin izlərinə rast gəlmək mümkündür.

Sultan II Bəyazid bəzə bəktası qrupları özünə real təhlükə mənbəyi hesab etdiyindən, onları Səfəvi tərəfdarlığında ittihəm edərək Yunanistan, Serbiya və Albaniya ərazilərinə sürgün etdirmişdir. Həmin dövrlərdə Yunanistanın Modon və Koron adaları bəktasılərin sürgün mərkəzləri hesab edilirdi. Bütün bu amillər bəktasılərin Balkan yarımadasında sayının sürətlə artmasına gətirib çıxarmışdır [2].

Bəktasiliyin Balkan yarımadasında yayılmasını adları aşağıda qeyd olunan ölkələrin nümunəsində görmək mümkündür.

Bosniya və Herseqvinada bəktasılık

Mənbələrdə bəktasiliyin Bosniya və Herseqvinada yayılmasının tarixi haqqında dəqiq məlumat olmasa da, Övliya Çələbi (1611-1682) Bosniyaya səfər edərkən Çayniçe şəhərində bir bəktası təkyəsinə rast goldiyini qeyd etmişdir.

"Şəhərin qibla istiqamətində yerləşən Taşlıca qəsəbəsindən gələrkən Sinan Paşa çeşməsindən Çayniçeyədək küçənin sağ və sol istiqamətlərində yolboyu albali ağaclarını görmək mümkündür. Küçənin o biri istiqamətində isə Qazi Murad baba təkyəsi və bəktası xanəgahı var. Bütün Çayniçe şəhəri buradan görünür. Yüksək ağaclar günəşin işığının qarşısını alıb. Minlərlə quşun səsi insan ruhuna rahatlıq verir..." [3, s.282].

Çayniçedə olan bu təkyə Birinci Dünya müharibəsi zamanı dağıdılmışdır. Müharibədən sonra bərpə olunsada, ikinci Dünya müharibəsində yenidən məhv edilmişdir. İlkin dövrlərdə bəktası təkyəsi olaraq fəaliyyət göstərən bu məkan daha sonra nəqşibəndi təkyəsi olaraq fəaliyyətini davam etdirmişdir.

Bosniyadakı təkyələrdən biri də Blagay bəktası təkyəsidir. Təkyə müəyyən dövrlərdə təmir olunmuş və günümüzədək gəlib çatmışdır. Təkyənin hər mərtəbəsində dörd otaq, bir hamam və bir sova vardır. Mənbələrdə bu təkyənin Sarı Saltuk (v. 697/1297-98) dövründə inşa olunduğu qeyd edilmişdir. Mənbələrdə həm də Bosniyanın paytaxtı Sarayevoda bəktası təkyəsi olduğu qeyd olunmuşdur. Bosniyada bəktasiliyə aid edilən Mostar bəktası təkyəsi, Qradişa bəktası təkyəsi, Tuzla bəktası təkyəsi də aşkar edilmişdir. XIX əsrən etibarən nəqşibəndilik, xəlvətilik, qadirilik kimi təriqətlərin bu bölgədə önə çıxmazı ilə yanaşı, bəktasılık zəifləməyə başlamışdır [4, s.117].

Serbiyada bəktasılık

Bəktasılık XVIII əsrədək Serbiyada az yayılmış təriqətlərdən hesab olunurdu. Belqradda XVI əsrə Mehmet Paşa tərəfindən qurulan bəktası təkyəsi fəaliyyət göstərirdi. Şəhərin şimal-şərqi hissəsində yerləşən bu təkyə haqqında Övliya Çələbi öz "Səyahətnamə"ində məlumat vermişdir. Bundan başqa, Niş şəhərində yerləşən Körpübaşı təkyəsinin də bəktası təriqətinə mənsub olduğu iroli sürüllür. Həmin təkyənin daxilində Səfər Baba adlı bir şəxsin türbəsi də mövcuddur [5, s.473].

Kosovada bəktasılık

Kosovada XVII əsrədə olan Övliya Çələbi Mitroviça, Dubniça, Kaçanikdə bəktası təkyələrinin mövcud olduğunu bildirmişdir. Mitroviça şəhərinin ətraf məhəllələrində Mustafa Baba təkyəsi bəktasılərin üz tutduğu məkan olmuşdur. Kaçanikdə Üsküpə gedən yolda isə başqa bir bəktası təkyəsi mövcud olmuşdur. Övliya Çələbi Dubniça şəhərində də bəktası təriqətinə mənsub bir təkyənin və bu təkyədə Hüsəm Dədə adlı bir övliyanın məzarının olduğunu bildirmişdir. Övliya Çələbi tərəfindən adları qeyd olunan Kosovadakı təkyələrin heç biri günümüzədək gəlib çıxmamışdır [6, s.27].

Kosovada hazırda mövcud olan təkyələrdən biri də Yakova bəktası təkyəsidir. Əslən yakovalı olan Şeyx Şəmsəddin Baba tərəfindən XIX əsrin ortalarında qurulan bu təkyə dərviş və şeyx otağı, qəhvə otağı, kitabxana, qonaq otağından ibarət olmuşdur.

Makedoniyada bəktaşılık

Bəktaşı təkyələrinin Makedoniyada qurulması XVII əsrin ikinci yarısından başlamış, XVIII əsrin ikinci yarısı və XIX əsrin əvvəllərinədək davam etmişdir. Makedoniyadakı Osmanlı paşalarının bir çoxunun bəktaşı təriqətinə mənsub olması bəktaşılıyın bu bölgədə sürətlə yayılmasının əsas səbəblərindən biri olmuşdur. Paşaların dəstəyi ilə təkyə, zaviyə və türbələr inşa edilmişdir. Osmanlı imperiyasının zəifləməsi ilə birləşdə yeniçəri ocağı da zəifləməyə başladı. Nəticədə, bəktaşı təriqətinin bölgədə nüfuzu azalmış, təkyələrin bəzisi boşalmış, bəzisi isə sökülmüşdür.

Makedoniyada mövcud olan təkyələrdən biri də Qalxandələn Xarabati Baba təkyəsidir. Bu təkyə ölkənin ən önemli və ən aktiv təkyələrləndən biri olmuşdur. Təkyənin içində türbə, məscid və dini ayinlərin icra edilməsi üçün hər cür şərait yaradılmışdır. Təkyənin divarında, eləcə də məscidin giriş qapısının üzərində Həzər Hüseyin haqqında yazılış kitabə mövcuddur. Əvvəllər meydan evi kimi istifadə edilən hissəsi hazırda məscid kimi fəaliyyət göstərir. Makedoniyada bəktaşılıların mərkəzi hesab edilən Xarabati Baba təkyəsi 1912-ci ildə bağlanmış və fəaliyyətdə olduğu qısa müddət istisna edilərsə, demək olar ki, istifadəsiz qalmışdır. Təkyənin qurulması haqqında müxtəlif fikirlər mövcud olmuşdur. Bəzi mənbələrdə onun Sərsəm Əli Baba tərəfindən inşa edildiyi, Xarabati Baba dövründə aktivliyinin artdığı və təkyəyə məhz bu dövrdə əlavələr edildiyi qeyd olunur. Başqa bir mülahizəyə əsasən, təkyə Xarabati Baba zamanında inşa edilmişdir [7, s.307].

Makedoniyada mövcud olan türbələrdən biri də Ballı Baba türbəsidir. Türbə kimi istifadə olunan bu məkan Xristianlığın yayıldığı dövrdə üzərinə kilsə zəngi qoyulduğu üçün hazırda xristian məbədi kimi fəaliyyət göstərir. İsmət Baba təkyəsi vaxtilə məscid kimi fəaliyyət göstərsə də, hazırda təkyənin daxilində məzar daşları mövcuddur. Bundan başqa, Qılınc Baba türbəsi, Cəfər Baba türbəsi, Dikmən Baba türbəsi, Tez Baba türbəsi, Həsən Baba türbəsi, Məhərrəm Baba türbəsi, Şaban Baba türbəsi və digər abidələr bəktaşılıyın ibadət mərkəzlərindən hesab olunur [8, s.307-313].

Albaniyada bəktaşılık

Bəktaşılırların Albaniyada yerləşməsinin və tez bir zamanda nüfuz sahibi olmasının əsas səbəblərindən biri pravoslav və katolik inancına mənsub olan idarəciliyaların öz ideologiyalarını məcburi formada yaymaları olmuşdur. Bundan fərqli olaraq, bəktaşı dərvişlərin düşüncələri alban xalqına müsbət mənada təsir etmiş və alban millətçilərinin ilham mənbəyinə çevrilmişdir.

Bəktaşılıyin Albaniyaya gəlməsi ilə əlaqəli ziddiyyətli fikirlər mövcuddur. Bəzi mənbələrdə bəktaşılırların burada yayılmağa başlamasının XIV əsrde Sarı Saltukun Balkan yarımadasına gəldiyi dövrə təsadüf etdiyi qeyd olunmuşdur. Bəktaşılıyin Albaniyada sistemli bir şəkildə yayılması və təriqətə çevriləməsi isə XVIII əsrin sonundan başlamışdır [9, s.521].

Qərb tarixçiləri bəktaşılıyin Albaniyaya yayılmasının əsas səbəblərindən birini II Bəyazid (1147-1512) dövründə bəzi qızılbaşların Səfəvi tərəfdarı olduqları üçün Anadoludan Rumeliyə sürgün olunmaları ilə izah etmişlər.

Albaniyada bəktaşı təbliğatı Osmanlı fəhlərindən sonra bu bölgəyə gələn dərvişlər vasitəsilə baş vermişdir. Bu dərvişlərin önündə gedən Seyid Əli Sultan Dimetoka şəhərində təkyə qurmuş və bəktaşılıyin yayılmasında müstəsna rol oynamışdır. Elbasanda Hacılar bulağı yaxınlığında Mustafa və İbrahim Baba təkyələri, İşkodradakı təkyələr Seyid Əli tərəfindən siyasi və iqtisadi məqsədlər üçün yaradılmış təkyələrdən hesab olunur. Teselyadakı Həsən Baba təkyəsi ticarət yolunu nəzarətdə saxlamaq üçün qurulmuş təkyələrdən biridir [10, s.148].

1402-ci ildə vəfat edən "Qızıl Dəli" ləqəbli Seyid Əlinin qurduğu təkyə Balkan yarımadasındaki müharibələr, daxili çəkişmələr nəticəsində fəaliyyətini dayandırılmışdır. Tarixin müxtəlif dövrlərində təkyə kimi istifadəsi qadağan olunsa və vəqf torpaqları paylansa da, hazırda Vəqf Qoruma Heyəti adı ilə fəaliyyətini davam etdirir [11, s.200].

Albaniya millətçilərinin XIX əsrə bəktaşı təkyələrinin ətrafında toplaşması və Osmanlı imperiyasına qarşı çıxmazı 1826-cı ildə Sultan II Mahmudun (1785-1839) bəktaşı təkyələrini bağlaması ilə nəticələnmişdir.

Osmanlıların Albaniyaya yerləşdiyi ilk vaxtlarda bəktaşılıyə aid izlər rast gelinməmişdir. Bəktaşılıyin bölgədə rəvac tapması daha sonrakı dövrlərə təsadüf etmişdir. Övliya Çələbi albanların yaşadıqları bölgələrdə besdən çox təkyə olduğunu qeyd etmişdir. Konyali Qazi Sinan Paşa tərəfindən inşa etdirilən Avlonya təkyəsi bəktaşı dərvişlərin qaldıqları önemli təkyələrdən hesab olunur. Bundan başqa, Mitrovicə Mustafa Baba, eləcə də Poqradets və İlbasanda təkyələri Albaniyadakı önemli təkyələrdən hesab edilir. Albanlar arasında bəktaşılıyin yayılmasında Asim Baba təkyəsinin yeri ayrı olmuşdur. Həmin təkyə 1870-ci ildə Ergiridə qurulmuşdur [12, s.293-294].

Bəktaşı təkyələrinin sistemli bir şəkildə fəaliyyəti 1790-1822-ci illərdə Mehmet Ali Paşanın dövrüne təsadüf edir. Alban dərvişlərinin bir çoxu kəndli olduğu üçün həmin dövrdə təkyələr, əsasən, şəhər kənarlarında qurulmuşdur. Bəktaşılıyin siyasi hegemonluğu, xristian ziyanətgahlarının onların əlinə keçməsindən sonra təriqət Albaniyada çiçəklənmə dövrünü yaşamışdır [13, s.52].

İkinci Dünya müharibəsi başa çatıqdan sonra Albaniya və Yuqoslaviyada kommunist rejiminin qurulması dini icmalar və təriqətlərə münasibətin dəyişməsinə getirib çıxarmışdır. Albaniyanın lideri Ənvər Xocanın (1908-1985) 1967-ci ildə ölkədəki dini icmalar və onların fəaliyyətini qadağan edən fərmanındakı bəktaşı təriqətinin Balkanlardakı mərkəzi Albaniya hesab olunurdu. Bu fərmandan sonra Albaniya dünyada yeganə rəsmi ateist ölkəsi elan olunmuşdu. Bu ölkədə bəktaşılık təriqəti də daxil olmaqla, bütün din, məzhəb və təriqətlərin yayılması və ayinlərin keçirilməsi qadağan edilmişdi. Bütün bunlar bəktaşılıyin mərkəzinin Yuqoslaviya Sosialist Federativ Respublikasında yaşayan albanların məskunlaşdıqları bölgəyə köçməsinə səbəb oldu [14, s.352].

Bolqaristanda bəktaşılık

Bəktaşılıyin Bolqaristan ərazisində yayılması Osmanlı dövləti tərəfindən Balkan yarımadasının fəth edilməsi ilə başlanılmışdır. Yeniçərilərin bəktaşılırla münasibətləri səbəbindən Bolqaristandan bir çox şəhər və kəndində təkyələrin inşası tez bir zamanda sürətləndirildi. Burada ən məşhur təkyə Əzziz Hacı Baba təkyəsi olmuşdur. Aya Nikoya adlı bir keşin məzarının orada olduğunu iddia edən xristianlar üçün də bu təkyə ənənəvi hesab edilir. Təkyənin daha əvvəl xristian kilsəsi olduğu mənbələrdə qeyd edilmişdir. Hazırda həmin ərazi xristianlar tərəfindən ziyanət olunur [15, s.58].

Dəmir Baba, Mustafa Baba, Ak Yazılı Sultan təkyəsi, Qızana təkyəsi, Dəmirxanlı Əlibaba təkyəsi, Xızır Baba təkyəsi də Bolqaristanda mövcud olan bəktaşı təkyələri hesab edilir.

Bolqaristanda bəktaşılıyin yayılması Sarı Saltuk dövrünə təsadüf etmişdir. Mənbələrdə Sarı Saltukun İsləm dinini yaymaq üçün Balkan yarımadasına gəldiğini, bu bölgədəki ölkələrdə İslami yaydığını və burada vəfat etdiyi qeyd olunur. Balkan yarımadasında Sarı Saltuk çox sevildiyi üçün bir çox ölkədə ona nisbat edilən türbələrin olduğu bildirilir. Xristian dininin

mənşubları da Sarı Saltukun missioner olduğunu və bəzi kilsələrdə onun qəbrinin olduğunu iddia etmişlər. Bolqaristandakı bəktaşılər Sarı Saltukun Hacı Bəktaşı Veli nəslindən olduğunu irəli sürmüşlər. Bolqaristanın şimal-qərb hissəsində yaşayan bəzi bəktaşılərin zikr və dualarında Sarı Saltuk yada salmaları da buna dəlalət edir. Bolqaristanda yaşayan bəktaşılər osmanlıların bu əraziləri tutmasından sonra Niş, Belgrad, Skopiya və Sarayevoda öz təsir dairələrini gücləndirmişlər [16, s.21].

Ruminiyada bəktaşılık

Tarixilər bəktaşılıyin Ruminiyada yayılmasını Sarı Saltuk dövründən başlandığını iddia edirlər. Anadolu Səlcuqi şahı İzəddin Keykavusun 1262-1264-cü illərdə və daha sonrakı mərhələdə Sarı Saltukun dövründə Dobruca bölgəsində missionerlik fəaliyyətləri, Balkan yarımadasındaki ölkələr, o cümlədən Ruminiyada türk-İslam qruplarının aktiv fəaliyyətləri bu bölgədə bəktaşılıyin yayılmasına gətirib çıxarmışdır. Balkan yarımadasının fəthi zamanı Anadoludan gələn dərvişlərin də bəktaşılıyin bu ərazilərdə yayılmasında müstəsna rol olmuşdur. Bu bölgələrdə qurulan məktəb, mədrəsə, təkyə və zaviyələrdə Anadolu izlərinə rast gəlmək mümkündür. Bu təkyələrdən Babadağ yaxınlığında Sarı Saltuk, Əhməd Baba təkyəsini, Kaliakrada yerləşən Sarı Saltuk məqamı, Batovada İbrahim Baba, Keçidərəsi istiqamətdən Qənatət Baba təkyələri Osmanlı dövründə qurulmuş təkyələrdən hesab olunur [17, s.1234].

Yunanistanda bəktaşılık

Bəktaşılıyin Yunanistanda nə vaxtdan yayıldığını müəyyənləşdirmək çətindir. Belə ki, bu barədə tarixi mənbələrdə təfərruatlı məlumatlara rast golmirik. Sözügedən təriqətin bölgənin osmanlılar tərəfindən ələ keçirilməsindən sonra yayılmağa başlandığını irəli sürmək mümkündür. Bizans ərazilərinin fəth olunduğu dövrdə dərvişlərin bu ərazilərə gələrək düşüncələrini yasmaları və tez bir zamanada uğur qazanmaları onların vergi və mükəlləfiyyətlərdən azad olunmalarına, yeni təkyə və türbələrin meydana gəlməsinə səbəb olmuşdur. Bəktaşı dərvişlərin fərqli düşüncələrə tolerant yanaşması onların öz ideologiyalarını sürətlə yasmaları ilə nəticələnmişdir. 1360-cı ildə bəktaşılıyin ən çox yayıldığı bölgə olan Trakyada yeniçəri ocaqlarının qurulması və təkyələrin inşa edilməsi ilə təriqətin yayılması daha da sürətlənmişdir.

Bəktaşı təkyələrinin Yunanistandakı fəaliyyəti Anadolu sistemi ilə eynilik təşkil etmişdir. Övliya Çələbi öz qeydlərində bəktaşılıyin Yunanistada XVII əsrden etibarən geniş formada yayıldığını qeyd etmişdir. Osmanlı paşalarının bəktaşılıyə olan maraqları da bu bölgədə təriqətin sürətlə yayılmasına səbəb olmuşdur. Osmanlı paşalarından olan Əli Paşa Trikkala və Aidiñli təkyələrinin qurulmasına göstəriş vermişdir [18, s.111].

Nəticə

Hacı Bəktaşı Veli ilə başlayan, Balım Sultan ilə təriqətə çevrilən bəktaşılık dərvişlər sayəsində Balkan yarımadasında yayılmışdır. Təkyə və zaviyələrin qurulması, yeniçərilərin bəktaşı babalarını dəstəkləmələri, həmin ölkələrdəki dini, siyasi və iqtisadi vəziyyətin normal olmaması kasib əhalii kütülərinin bəktaşılıyi qəbul etməsi ilə nəticələnmişdir. Bəktaşılıyin bu bölgədə yayılması türk-İslam mədəniyyətinin formalşmasına zəmin yaratmışdır.

Təkyələrinin 1826-cı ildə bağlanması, 1912-1913-cü illərdə Balkan müharibəsi, müsəlmanların bu ərazilərdən köçü, onların qətlə yetirilmələri, 1967-ci ildə dini icmalar və onların fəaliyyətinin qadağan edilməsi Balkan yarımadasında bəktaşılıyin zəifləməsinə gətirib

çıxarmışdır. Bütün bunlara baxmayaraq, İslam dini bu bölgədə yaşayan insanların mədəni və ictimai həyatında köklü iz buraxmışdır.

Hazırda Balkan yarımadasında yaşayan xalqların təqribən 15 faizi müsəlmanlardan və onların bir hissəsi də bəktaşılardan ibarətdir.

ƏDƏBİYYAT

1. Cebecioğlu Ethem. Tasavvuf terimleri ve deyimleri sözlüğü. Ankara: Rehber yayınları, 1997.
2. <https://docplayer.biz.tr/47784620-Balkanlarda-alevilik-bektaşilik-alperen-kirim.html>
3. Izeti Metin. Balkanlarda tasavvuf. İstanbul: İnsan yayınları, 2014.
4. Seyman Adil. Balkanlarda Alevilik Bektaşilik. İstanbul: 2012.
5. Çibik Tuba Hatipler, Umarogulları Filiz. Balkanlarda bəktaşılık ve bəktaşı tekkeleri // İnsan ve toplum bilimleri araştırmaları dergisi, cilt 6, say 1, 2017.
6. Hafız Nimetullah. Balkanlarda bəktaşılık // Bilimsel Eksen, say 24, 2018.
7. Durdu Aydın. Balkanlarda Hacı Bektaş Veli izleri: Makedonya, Bulgaristan, ve Arnavutluk örneğinde Bektaşı tekkeleri ve türbeleri. III uluslararası türk kültürü ve Hacı Bektaş Veli sempozyumu, Üsküp, 2009.
8. Aytaş Giyasettin, Doğan Yusuf. Hacı Bektaş Velinin tarihsel kimliği, düşüncə sistemi ve etkileri. Üsküp, 2009.
9. Izeti Metin. Uluslararası Bektaşılık ve Alevilik sempozyumu I. İsparta, 2005.
10. Maden Fahri. Arnavutlukta bəktaşılık ve arnavutlukun bağımsızlığına giden süreçət bəktaşilar // Avrasya etüdleri, 44, 2013.
11. Ersal Mehmet. Balkanlarda Alevilik ve Bektaşilik. Tekirdağ: Çorlu belediyesi yayınları, 2015.
12. Izeti Metin Balkanlarda tasavvuf. İnsan yayınları, 2014.
13. Doja Albert. Bektashism in Albania political history of a religious movement. Tirana: 2008.
14. Petrovic Ema. Bektashism in the balkans: Case of Albania and Macedonia // IV. Uluslararası Alevilik ve Bektaşilik Sempozyumu Bildiriler Kitabı. Ankara: 2018.
15. Haslok F.R. Bektaşilik teddikleri. Çeviren: Ragip Hulusi. Milli eğitim basımevi, 2000.
16. Hafız Nimetullah. Balkanlarda bəktaşılık. Bilimsel Eksen, say 24, 2018.
17. Mehmet Mustafa. Romanyada alevi bəktaşı tarikatları tarihinden bazı gerçekler // 2. Uluslararası türk kültür evreninde alevilik ve bektaşılık bilgi şöleni bildiri kitabı, 2. Cilt, Ankara, 2007.
18. Kirikadis Andreas. Yunanistanda bəktaşılığın yunan ortodoks hristianlığı ilə ilişkisi // Alevilik Bektaşilik araştırmaları dergisi, say 3, 2010.s